

HÜSEYN KÜRDOĞLUNUN MÜSTƏQİLLİK DÖVRÜ POEZİYASINDA SƏNƏTKARLIQ MƏSƏLƏLƏRİ

Xülasə

1990-ci illər poeziyasında Qarabağ mövzusunda yüzlərə nümunələr yaradı. Bu illərin poeziyası yalnız kəmiyyat baxımdan deyil, keyfiyyət baxımdan da yadda qaldı. Aparılan araşdırmlarla gőr, şairlərim Qarabağ mövzusunda yazılan əsərlərin dil və üslub xüsusiyyətləri üzərində çalışmış, bədii dilin çıxqatlı çalarlarından, fikrin obrazlı ifadə tarzından qədərincə istifadə etmiş, faydalansılsın. Az sözü dərin məna ifadə etmək, sözü şəkilləndirmək, obrazığın fonetik, iksik və grammatik özünəmoxsusluğundan barınmış sənətkarlımızın əsas yaradıcılıq xüsusiyyətlərindən hesab olunur. Bu baxımdan Qarabağ mövzusunda yaddaşlanan poeziya nümunəsi yaradan Hüseyin Kürdoglu yaradıcılığı diqqətəlayiqlidir.

Məqalədə şairin onlara şəhərində folklor nümunələrində yaranaraq yaratdığı poeziya inciləri təhlilə cəlb edilir. Hüseyin Kürdogluun şeirlərindəki təbiilik, salis dil, folklor motivlərindən istifadə məsələləri şairin 1990-ci illər şeirlərində özünəmoxsusluğu ilə yadda qalır. Mövzü, məzmun və sənətkarlıq məsələləri onun şeiriyyatının əsas konsepsiyesini təskil edir. Hüseyin Kürdogluun Qarabağ mövzusunda yazdığı nümunələr üzərində xüsusi dayanmış, bu nümunələrin Azərbaycan dədəbiyatındakı yerinə diqqət yetirilmişdir.

Açar sözər: Kürdoglu, Vətən, Laçın, Qarabağ, poeziya

Giriş. Qarabağ mövzusunda yazılın əsərlərin dil və üslub xüsusiyyətləri üzərində aparılan araşdırmlar göstərir ki, şairlərimiz bədii dilin çıxqatlı çalarlarından, fikrin obrazlı ifadə tarzından, qədərincə istifadə etməyə, faydalansımağa çalışmışdır. Az sözü dərin məna, böyük fikir ifadə etmək, sözü şəkilləndirmək, obrazığın fonetik, iksik və grammatik özünəmoxsusluğundan barınmaq, sənətkarlımızın əsas yaradıcılıq xüsusiyyətlərindən hesab olunmalıdır. Bu baxımdan Hüseyin Kürdoglu yaradıcılığı maraqlı doğurur.

Hüseyin Kürdoglu Qarabağ mövzusunda yazdığı "Ağdama" şeirində yazar:

Yenə da baş çəkim Ağdama gərk,
Qarqarın suları Ağdama gərk.
Bu yerin qدرını bilməyənlərin,
Qara gözlərinə ağ dama gərk!!! [1, s.71-72]

"Ağdama" şeirinin dil-üslub xüsusiyyətlərindən bəhs edən şair M.Aslan yazar: "Şair sözdən yapışa-yapışa, sözün çıxmənalılığından

at soyirdərək vətəndaş qayəsi bu dördlüyü hər halda Sarı Aşığın xəyalı ilə qanadlandırdıqdan, onun gülgərində sözün bu yönlü bilməcə dünyasına düşüb-çıxdığından və ondan böyük səriştə ilə bəhərləndiyindən yarada bilir" [2, s.3].

H.Kürdöglü "Ağdama" şeirində bədii sözün ecazkar gücü ilə "Ağdan" kəlməsinin doğruduñə assosiativ duyğuların, didaktik hisslerin toravətənəməsi yanaşın, cinasın yaratdığı sərt kontrastın mülayim, preventiv xəbərdarlığına diqqət çəkir. Şair yaşadıqı hissələri sənətkarlıqla ifadə etmiş və "şeirinin əynində öz donumuz var", - deməkələ ulu söz ustadlarının manavi varisi olduğunu bir daha təsdiqləmişdir. "Dördlüklər"ə bir adəbi janr kimi poetik mənə verən və ayrıca bir kitab həsr edən şairin tapıntıları "mühərribə dövrünün facioları, ələm və nisgilləri, torpaq itkiləri", "poetik tilsim, "möcüza", "dördlükdə bütöv bir dastan süjeti" kimi qiyamətləndirilməlidir.

Məmməd Aslan şair H.Kürdöglü şeirlərinin dil gəzəlliyyəndən danışmaqdən doymur. O

yazar: "Bir zamanlar yeri-göy Ölmez cinaslarında görən Sarı Aşığın gözdiyi o cənəntməkannda çağımızda da Hüseyin Kürdoglu sözündə məya mithiyyət yaradıb oraya çıxqarlı okmayı bacardı. Şairin cinası dördlüklərinin sözü haqqı mənasında, Sarı Aşığın təkrarsız saydıqımız rüzgarına yənidən mərhəmənə bir şəkildə dəlgalandırmağa güclü çatdı" [2, s.3].

Hüseyin Kürdogluun Qarabağ mövzusunda qələmə aldığı şeirlərində özünü yaradıdıcı aforizmlər şairin dili dili dili cəlalı, parlaqlığı və dayırını yüksəldir:

- *Yad fitnə sahbi, öz içimizdə yağıyıq biz;*
- *Qoluqda kiçik şeytanı saxlar işti şeytan;*
- *Dəş körpüda otlar görəyir həsrətəmənd;*
- *Ev sahibiyik, bəs niyə buyuruğu sayıldıq;*
- *Gözlərdə qısqas güləssi var nifrostimənd;*
- *Qaynayaqça məhkəmənin qır qazanı;*
- *Yaxınlar yera bətdi, Yamanları üzə çıxdı;*
- *Qoç Nəbinin nəsilləri qan töksün, qan ağlamasın;*
- *Qaçma, bala, qaçma, torpaq sanındır;*
- *Arxa boşsa, iğid olan neyəlösün!?*

Təqdim edilən bu seçmə misralar şairin iki-üç şeirlərindən alınmışdır. Ümumiyyətə, Hüseyin Kürdogluun poeziyası aforizmlərlə, müdrik ifadələrlə, yerində istifadə olunan deyimlərlə, kəlamlarla zəngindir.

Folklorlarda, xalq yaradıcılığından barınmaq səmimiyyət və təbəti şairi Hüseyin Kürdogluun Qarabağ mövzusunda yazdığı bütün əsərlərin ideya mənbəyini, üslubi səciyyəsini təşkil edir. Şair "Kəlbəcərlər gülənlərim" şeirində yazar:

*Şair Əli, yaz, qələmin var olsun,
Dastan yarat, əllar sənə yar olsun.
Kaş Koroğlu söyündə də bar olsun,
Tez sovişsun bər məhəşərlər gülənlərim,
Pöhrələnsin Kəlbəcərlər gülənlərim [3, s.31-32].*

Şair onca söz ilə Kəlbəcərin bədii mənzərəsini yaradır, ağ dumana bürünmiş dağlarını, yaşın gündündə qarçığıçı, boyçığıçı bürümüş yaşıylamaclarını təsvir edir, Kəlbəcərlər şair Əlini (Seyid Əli - M.N.) bu növraqdan, bu büsətdən dəstən yaratmağa səsləyir. Təssüf ki, Kəlbəcərin axarlı-baxarlı günləri arxada qalib. Şair o

günüleri xoş, unudulmaz xatira kimi yada salır. Yeganə arzusu odur ki, "Təz sovişsun bu möhəşərlər günlərim, Pöhrələnsin Kəlbəcərlər günlərim", - deyə xıffatlı, intizarı dilo gatır. Hüseyin Kürdogluun poeziyasında poetik təhkiyə üslubunun elementləri üstünlük təşkil edir.

Akademik Tofiq Hacıyev şair Hüseyin Kürdogluun 1990-ci illərdə qələmə aldığı şeirlərinin sənətkarlıq xüsusiyyətləri haqqında yazır: "Hüseyin dili bu gün ustad dildidir: hər seirdə, hər bandda, hər mürsəldə, hər ifadədə bu ustalıq görünür. Hüseyin nəyə necə deməyi bilir, "Çağırı Qarabağ, çağırı Laçın" şeirində "ay camaat, gəlin döyüşə gedək" deyilir və ümumiyyətlə çağırış yoxdur. Qəfil xəyanətdən başlamış Qarabağın, Laçının hüznli monzorəsinən dan bir-i detal sahənə verir:

*Bağ-bağat doğranıb, evlər talanıb,
Yerində kötiyyü, özüllər qalmış;
Tutublar atışa toy mağarını,
Şərab qadıhərlərə sütüllü qalmış...*

Əlbətə, bunlar yandırıcı lövhəldərdir, insani silaha, qisasa çağırır. Ancaq bu hüznli söhnələrin də ən dəhşətli budur: "Vurublar çobanı, aşıb qayan, Al-yamac qoyunu-qızıl qalmış", - bu misralar bir romanın, bir siyasi-publisistik əsərin avazıdır: bu, Qadırın bir qəfil zənguləsidir. Bu misralar dilla deyilməsi münkünlər olmayan dördlərin müqbilə bir ahdr, tarixi faciələrlə mübahisəyə girişməyə qabil bir facia - beytidir" [4, s.4].

Hüseyin Kürdogluun Qarabağ müharibəsinin başlangıcında yazdığı bir bayatiya nozor salaq:

*Sükən ayyaş əlində,
Torzı çəs əlində.
Dünya tapal iblisin
Qalib çəşəş əlində [1, s.33].*

Bu bayatiın üçüncü misrasındakı "təpə iblis" ifadəsi rəmzi məna daşıyır. Şair bu ifadə vasitəsilə biza tanış bir portret yaradır. Bu, uzun illər Sovet imperiyasını idarə etmiş bir zərvəz, çənə sahibinin hamını bezişdən portreti deyilmi? Bu misralarda Qarabağ mənəciyəsinin başlangıcında namərd qonşularımıza hadarlıq et-

məkələ, 1990-ci ilin yanvarında isə imperiya orduşunu üstünlüyə gəndərib gähnəhsiz insanların qanını Bakı küçələrinə axıtmaqla Azərbaycan xalqının başına böyük şəlakollar açmış Qarabağın mənəfət obrazını tanımış olur [5].

Düşməni xarakterizə edən cini simvola Hüseyin Kürdəoglunun şeirlərində də rast gelir:

*Quduzdur qarı düşmən,
Dənəyi sari düşmən [3, s.52].*

Hüseyin Kürdəoglunun Qarabağ mövzusunda yazdığı şeirlərin bəzilərində bədii sualla bədii nida birlikdə, vəhdətdə verilir. Onun "Necə satır?" adlı şeri bu fikrə ən bariz nümunədir:

*Ağ bulud altında şahınlər uçur
Yaşıl talalarda aliklər qaçır,
Yayda yuxusundan təzə göz açır,
Qurxız nərgizini mən necə satır?! [3, s.27]*

Hüseyin Kürdəoglunun müharibə mövzusunda yazdığı "Necə il ağlar" şeirlərindən bir neçə misrlaya diqqət yetirək:

*Ocaq daşlarından qalxar nalaşlar,
Yanıb laşçık török qızıl lalaşlar.
Qayalar döşündə ağ şalalar.
Gündüz bəndidin dinər, gecə zil ağlar [3, s.39].*

Məlumur ki, nələni insan çəkər, şair isə bunu ocaq daşlarının üzərinə köçürməklo metafora yaratmışdır. Yaxud üçüncü və dördüncü misralardakı "qaya döşündəki ağ şalaların gün-düz bənda dinməsi və gecə zil ağlaşması" təbiətə aid xüsusiyyət və əlamət "ağlaşmaq" və "dinməmək", "dənənişmək" insana maxsus xüsusiyyətədir ki, bu da onların üzərinə köçürülmüşdür.

Bədii dildə çox istifadə olunan mübəaliğə istor klassik, istorlu mütənasibətindən yaradılmışdır. Həmçinin əsərlərində geniş yayılmışdır. Xüsusiylə, Qarabağ mövzulu əsərlərdə maraqlı mübəalişlərə rast gelirik. Hüseyin Kürdəoglunun misralarında işlənən mübəalişlərə nəzər salaq:

*Üç ildir ki, qan ağlayır gözlərim,
Hasrət qalib camalına Şuşamın [3, s.41].*

*Hanı bu dağların xoşbəxt elləri,
Qanlı göz yaşışık axır selləri [3, s.40].*

Bu misralarda "gözlərin qan ağlaşması", "qanlı göz yaşlarının seltək axması" mübəaliğədir.

Hüseyin Kürdəoglunun "Vətənsiz olarmı" şeiri səkkiz hecə üzərində qurub və 5-3 bölgüsü ilə şəkilənmişdir:

*Bitirən var hər bitəni,
Yetirən var hər yetəni.
Tarixdir vaxtın vətəni,
İl də vətənsiz olarmı?! [3, s.25]*

H.Kürdəoğlu özünün müəllif bayatlarında üçünənəməkli qurulmuş imkanları daxılında poetik obrazlar, uğurlu bədii təsvir vəsaitləri, cəzibədar əslüləş çalarları yaratmaqla, Qarabağ mövzusunda yazdığı bayatlarında bədii biçim baxımdan ustalıqla cəlalımla, onları dil-əslüb əlavəliliyi baxımdan zənginləşdirmişdir:

*Cöllər qırov düdü,
Xayalima ov düşdü
Laçınun həsrətindən,
Qanuma alov düdü [3, s.490].*

*Qarabağ gara bağlar,
Qaniçən ara bağlar.
Qırxızın sinəsində
Ağ dumanara bağlar [3, s.504].*

Şair Hüseyin Kürdəoglunun şeirlərinin folklorlardan qidalanması məsələsinə toxunan professor Şamil Salmanov yazar: "H.Kürdəoğlu poeziyası zahirən bəlkə də ənənəvi poeziyadır. Çünkü onun poeziyasında əsas poetik formalar xalq şəri formalardır; bu qosmadır, garayıldır, bayatıdır; son kitablarında, şeirlərində isə klassik formalardır, məsələn, qəzaldır. Öz poetik sistemi etibarilə H.Kürdəoğlu xalq və klassik poeziya məktəbinə mənşəb şairdir. Lakin, hətta bu qədim, möhkəm, sərsilməz ənənələri olan poetika sistemində belə, H.Kürdəoğlu yeni və özünəməxsus şairdir" [6, s.3].

H.Kürdəoglunun Qarabağ mövzusunda yazdığı təcnislər münasibətini bildirən akademik B.Nabiyev yazar: "Təcnəs - Azərbaycan şeirlərinin xüsusi ustalığı, bilik, zəngin söz cəhəti tələb edən, cinslər təsəddüdündə qurulan ecazkar bir şəklidir. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasısim, Aşıq Ələsgər, Molla Cümə kimi böyük sə-

nətkərlərin bu sahədə parlaq uğurları vardır.

Hüseyin Kürdəoglunun Qarabağ mövzusunda digər bir təcnisində diqqət yetirək:

*Sən də bir yadına sal qayaları,
Gəmi qayaları, sal qayaları,
Toy xonçası kimi başında tutub.
Şuşanı dağların sal qayalara [3, s. 71-72].*

Bu bəndədə cinas "sal" sözündür və fikrin manə qatları vərəqləndikcə, görənənəcə ecəzkar, möhtəşəm bir mənzərə canlanır. H.Kürdəoğlu aşiq şeirlərin digər bir şəkli olan garayı janrında da şeir yaradarkən belə ince, gözəl mənə çələrlərinə nail olmuşdur. Hüseyin Kürdəoğlu 1992-ci ildə qələmə aldığı "Vermərəm" garayılında doğma yurdunun bir qarşısı belə qarı düşmənə verməyəcəyini deyir:

*Kəsəcəyəm alını da,
Böltən deyən diliñi da
Ocağımuñ külüñi da
Min Hayastana vermərəm [3, s.26].*

Müasir Azərbaycan poeziyasında qoşma janrında yaranan poetik örnəklər də tez-tez təsadüf edir. Digər janrlarda yazdığı şeirlərində olduğu kimi, qoşma janrında Hüseyin Kürdəoğlu mübəalişəs demək olar ki, uğurlara imza atmışdır. Vətən sevgisi, yurd həsrəti onun şeirlərinin leytmotivini təşkil edir. Şair "Söz ilə" qoşmasında yazar:

ƏDƏBİYYAT

1. H.Kürdəoğlu. Bir şeir bulağıyam, (məqalələr toplusu). Bakı, "Ozan", 2005.
2. M.Aslan. Qaya çıxıqlarından biri. Bakı, "Ekran-Efir" qəzet, 2004, 13 iyun.
3. H.Kürdəoğlu. Yurduma Qurbəndir sözüm. Bakı, "Sabah", 2005.
4. T.Hacıyev. Yeni Ədəbiyyat yararın. Bakı, "Xalq" qəzeti, 1997, 27 sentyabr.
5. B.Nabiyev. Yurduma Qurbəndir sözüm. Bakı, "Sabah", 2005.
6. Ş.Salmanov. Nəslin bir yarpağı da düşdü. Bakı, "Ədəbiyyat" qəzeti, 2003, 18 iyul.
7. S.Pirsultanlı. Həca vəzniinin bayatı və qoşma möcüzələri. Bakı, "Təhsil", 2003.

MASTERY ISSUES IN HUSEYN KURDOGLU'S INDEPENDENCE PERIOD POETRY

Summary

In the poetry of the 90s there are hundreds of examples on the Karabakh issue. The poetry of these years was remembered not only by quantity, but also by quality. According to studies, our poets worked on the features of the language and styles of works in Karabakh, used many different shades of the literary language, and benefited from the figurative expression of thought. The expression of deep meaning with a small number of words, word formation, the

On il də söz ilə yetişdi başa,
Bizi dağım-dağım dağladı getdi.
Baxdı, qəhrənləndi ağ saçımızdan,
Qara günüümüz ağladı getdi.

Yoxmu güman yeri, yoxmu xilaskar,
Nadir günahımız, ey pərvəndigar?!
On iləd min ilin dördü-qəmi var,
Dünyaya hiddətlə çağladı getdi [3, s.26].

Göründüyü kimi, birinci bəndin ikinci, dördüncü misralarindən dağladı, agli, ikinci bəndin üməvvəlincə misralarindəki külyin, fələyin, ürəyin; son bəndin birinci, ikinci, üçüncü misralarində xilaskar, pərvəndigar, var sözləri bir-birilə; ikinci, üçüncü bəndin son misralarindən bağlı, çağladı sözləri birinci bəndin axırını misrasındakı ağladı sözü ilə qəfiyalınlı. Və bu da folklorlənən struktur anənəsidir.

Nəticə. Hüseyin Kürdəoglunun müstəqillik dövrü poeziyası onun yaradıcılığının osasını təşkil edir. Xüsusiylə, Qarabağ mövzusunda şeirlərində sonatkarlıq mosolisi yeni yaranan poeziya nümunələri üçün bir örnəkdir. Aparılan araşdırırmalar da onu göstərir ki, Hüseyin Kürdəoglunun Qarabağ mövzusundan yazdığı poeziya nümunələri yalnız kəməyyət baxımdan deyil, keyfiyyət baxımdan da ədəbiyyatımızda önəmlə rol oynayacaq.

use of phonetic, lexical and grammatical features of imagery are the main creative features of our writers. From this point of view, the creativity of Huseyn Kurdoglu, which is an example of the poetry of Karabakh, is noteworthy. The article explores the poetic pearls created from dozens of poems written on the example of folklore. Kurdoglu's poems of the 90s are natural, they use free language and folk motives. The theme, content and questions of mastery form the basis of his poetry. The article focuses on examples written by Huseyn Kurdoglu on the topic of Karabakh and emphasizes that these examples are especially remembered in the history of Azerbaijani literature.

Key words: Kurdoglu, Motherland, Lachin, Karabakh, poetry

ВОПРОСЫ МАСТЕРСТВА В ПОЭЗИИ ГУСЕЙНА КУРДОГЛУ ПЕРИОДА НЕЗАВИСИМОСТИ

Резюме

В поэзии 90-х годов имеются сотни примеров на тему Карабахского вопроса. Поэзия этих лет запомнилась не только количеством, но и качеством. Согласно исследованиям, наши поэты работали над особенностями языка и стилями произведений по Карабаху, использовали много различных оттенков литературного языка, извлекли пользу из образного выражения мысли. Выражение глубокого смысла малым количеством слов, словообразование, использование фонетических, лексических и грамматических особенностей образности являются главными творческими особенностями наших писателей. С этой точки зрения, примечательно творчество Гусейна Курдоглу, являющееся примером поэзии Карабаха. В статье исследованы поэтические жемчужины, созданные из десятков стихов, написанных на примере фольклора. Стихи Курдоглу 90-х годов отличаются естественностью, в их написании использован свободный язык и народные мотивы. Тема, написанная Гусейном Курдоглу на тему Карабаха подчеркивается, что эти примеры особенно запоминаются в истории азербайджанской литературы.

Ключевые слова: Курдоглу, Родина, Лачин, Карабах, поэзия